

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana

Hörmətli baş redaktor

“Ədəbiyyat qəzeti” müstəqillik dövrü milli mətbuatımızda mədəniyyətin və ədəbi məfkurənin sönməz məşəli məqamındadır. Onun işığında açılan pəncərədən dünya ədəbiyyatının ədəbi abidələri, fikir karvanı ilə də tanış oluruq. Ona görə də “Ədəbiyyat qəzeti” oxucuların stolüstü ayrılmaz həm-söhbətinə çevrilmişdir. Cənubi Azərbaycan ədəbiyyatına diqqətinizə görə sağ olun.

Tarixi ədalətsizlik ucbatından Azərbaycan torpaqlarını parçalayan imperialist dövlətlər işğal etdikləri ərazilərdə uzun illər yerli xalqların maddi-mədəni sərvətlərini özünləşdirmiş, dilini, dinini, milli mənsubiyətlərini unutdurmağa çalışmışlar.

Azərbaycanın şimal və cənubunda mürtəce siyasetin inadlı tezyiq və qadağalarına məruz qalan yerli əhalisi dilini, dinini və milli adət-ənənələri qoruyub saxlamış, zaman-zaman azadlığı, isitiqlalı uğrunda mübarizə aparmışlar. Səttərxan, Xiyabani və Pişəvəri hərəkatları xalqımızın şanlı qəhrəmanlıq tarixi olmuşdur. Bu gün də cənubda 45 milyon azəri türkü mənəvi bütövlüyünü, dilini, dinini, adət-ənənələrini qoruyub saxlayır.

Ümummilli lider Heydər Əliyev sovet hakimiyəti dövründə öz nüfuz və vəzifəsinə güvənərək cənubi Azərbaycan xalqının həyat tərzi, adət-ənənəsi, tarixi ilə maraqlanır, mənəvi əlaqələrin möhkəmlənməsinə çalışır. Azərbaycan Sovet yazıçıları qurultayında cənublu yazıçılarla six əlaqə yaratmaq, onlara qayğı göstərmək üçün yazıçılar birliyi tabeliyində müəyyən qurumun yaradılması onun bilavasitə təşəbbüsü ilə bağlıdır. Xalq şairi Balaş Azəroğlu on ildən artıq yazıçılar birliyində katib vəzifəsində çalışmışdır. Yeri gəlmış-kən deym ki, dahi Heydər Əliyev qadağalar dövründə bu cəsarətli addımı atmaqla, yeni ənənə yaratdı.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti 18 fevral 2019-cu il tarixli bəyanatında “Birlik adlanan Yazıçılar İttifaqında heç vaxt ayrıca Cənubi Azərbaycan katibliyi olmadığını” bildirir. Bəyanatda deyilir: “1981-ci il iyunun 12-13-də Azərbaycan Yazıçılarının Qurultayında Cənubi Azərbaycan Ədəbiyyatının ən nüfuzlu nümayəndəsi, Xalq şairi Balaş Azəroğluna Cənubi Azərbaycan ədəbiyyatı ilə məşğul olmaq həvalə edildi”.

Heç kəs inkar edə bilməz ki, Sovet və İran dövlətləri hakimiyyətdə olduqları dövrde şimali Azərbaycanla “Iran Azərbaycanı” arasında ədəbi-mədəni əlaqələr yasaq edilmişdi. Belə bir məqamda Azərbaycan Yazıçılar İttifaqında Balaş Azəroğlunun katib də olsa, təyin olunması böyük hadisə idi. Ulu öndər Heydər Əliyevin bilavasitə göstərişi ilə bu təşəbbüs baş tutmuşdur. Xalq şairi Balaş Azəroğlu katib işlədiyi dövdə müəyyən işlər gördü. Cənubi Azərbaycan Ədəbiyyatının tədqiqi və təbliği sahəsində imkan daxilində bacarığını əsirgəmədi.

Ölkəmizdə müstəqillik bərpə olunduqdan sonra düşünmək olardı ki, Azərbaycan Yazıçılar Birliyində cənublu ədəbi-mədəni əlaqələrin gücləndirilməsi ilə ciddi məşğul olacaqlar. Təəssüf ki, hələ indiyədək katib vəzifəsi bərpə olunmamışdır. Azərbaycan Yazıçılar Birliyinin rəsmi sənədində Sayman Aruzun “Cənub ədəbiyyatı sahəsinin rəhbəri vəzifəsi”ne təyin olunması göstərilmüşdür. Bəyanatda yazılımışdır: “Yazıçılar Birliyində Cənubi Azərbaycan üzrə məsləhətçi Sayman Aruz Cəmərəli fəaliyyət göstərir”. Sayman Aruz Cənu-

bi Azərbaycan şeir və ayrıca qəzel antologiyası, ümumən 57 kitab cənubda, 25-26 kitab da bu tayda nəşr etdirməyə nail olmuşdur. Cənubi Azərbaycan Ədəbiyyatının geniş yayılmasına çalışmışdır.

Sayman Aruzun birlikdə fəaliyyəti dövründə Cənubi Azərbaycanla bağlı səmərəli işləri tekbaşına görməsi hamiya bəllidir. Lakin onu indiki halda dərəya konarında aciz, boynubük, köməksiz qalan üzgüçüyə bənzətmək olar. Görəsən, bu sahildən o biri sahilə kömək olmadan üzə bilecəkmi? Çətin!..

Cənubi Azərbaycan ədəbiyyatına ögey münasibət yolverilməzdir. Ulu öndərin ənənəsinin davam etməsi vacibdir. Yazıçılar Birliyində Cənubi Azərbaycan Ədəbiyyatı üzrə müavin vəzifəsinin bərpası günün tələbidir. O taylı-bu taylı bir-birindən ayrı düşmüş soydaşlarımızın mənəvi birliliyinə, ədəbi-mədəni əlaqələrinə vicdanla xidmət etmək şərəfdir. Bu hər birimizin vətəndaşlıq borcumuz, müqəddəs vəzifemizdir.

Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1976-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı, akademik Mirzə İbrahimovun təşkil etdiyi Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi iki yüz illik dövrün milli-mənəvi sərvətinin-folklorun, ədəbi-tənqid fikrin, ədəbiyyatşunaslığın elmi aspektədə öyrənilməsinə yol açdı. Bu gün də cənub ədəbiyyatının elmi araşdırma mərkəzində Mirzə İbrahimovun layihəsi əsasında faydalı işlər görülməkdədir.

Hörmətli Azər Turanın təşəbbüsü ilə “Ədəbiyyat qəzeti”ndə milli ədəbiyyatımızın ayrı-ayrı problemlərinə həsr olunmuş “müzakirə saatı” ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

“Ədəbiyyat qəzeti”nin 2019-cu il 9,16 fevral tarixli saylarında “Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günü” müzakirə saatının keçirilməsinə həsr edilməsi ədəbi hadisə, həm də milli irsə qədirdənlik kimi dəyərlidir.

Geniş müzakirədə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın və Elnarə Akimovanın təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlının, AYB Cənub ədəbiyyatı sahəsinin rəhbəri Sayman Aruzun və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi əməkdaşları-filologiya üzrə fəlsəfə doktorları Pərvanə Məmmədli və Esmira Şükürovanın iştirakı xoşdur, minnətdarlıq hissi oyadır. Çünkü müzakirədə iştirak edənlər-filologiya elmləri doktoru Elnarə Akimovanın təqdim etdiyi kimi, ictimaiyyətin mütəxəssis kimi tanıdığı, cənub ədəbiyyatı sahəsində müəyyən xidmətləri olan elmi işçilərdəndir.

Müzakirə Cənubi Azərbaycan ədəbiyyatının problemlərini “tarixdən bu günü” tam əhatə etməsə də, olduqca maraqlı və faydalı fikirləri ilə diqqəti cəlb edir.

Xalq şairi Sabir Rüstəmxanlı öz çıxışında o taylı-bu taylı Azərbaycanın aktual problemlərindən dənmişdi, müasir dövrün tələbinə uyğun bir sıra zəruri təklifini bildirdi. Müasir dövdə cənubi Azərbaycan ədəbi, mədəni əlaqələrin gücləndirilməsinin vacibliyindən dənmişdi. Ədəbiyyatımızın, tariximizin məktəblərimizdə bütün öyrənilməsini, tədqiqat əsərlərinin yazılmmasını, kitab nəşrinə diqqət yetirilməsini yüksək qiymətləndirdi. Lakin bu gün mətbuatda, televiziyyada, eləcə də əsrlərdən bəri ədəbi irsin, şifahi xalq ədəbiyyatının istənilən sə-

viyyədə öyrənilməsinin, müasir dövrdə bədii yaradıcılıqla məşğul olan yazıçılara qayğının yetərinə olmamasını bildirdi. Sabir Rüstəmxanlı dedi: “Yazıçılar Birliyində Güney Azərbaycanla bağlı katiblərin yaranmasına mütləq hesab edirəm. Çünkü əbədi təsir var. Ya akademiyaya bağlı, ya ondan kənarda Güney Azərbaycanla bağlı institut-tədqiqat mərkəzi yaranmalıdır. Əslində, akademiya daxilində ayrı-ayrı institutların tərkibində müxtəlif şöbələr şəklində var. Tarix, Ədəbiyyat və bir neçə digər institut da var. Hamısı bir yerə yığılmalıdır. Mətbuat orqanı olmalıdır. Bu, İranla münasibtlərə təsir etmir. İranın burada 30 mədəniyyət mərkəzi var. Biri de bununla bağlı olsun da. Güney Azərbaycan İnstitutu yaradaq ki, elmi tədqiqatlarla məşğul olsun. Təəssüf ki, Güney Azərbaycanın əhalisinin böyük bir hissəsi dünyadan müxtəlif ölkələrində yaşayır. Diaspor işini inkişaf etdirməliyik ki, xaricdə onlarla əlaqələrimizi yaxşılaşdırıq. Bu məsələyə diqqət yetirmək olar”.

Sayman Aruz öz çıxışında Sabir Rüstəmxanlının təkliflərini zamanın tələbi kimi qiymətləndirdi. Xatırlatdı ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü 1981-ci ildə Azərbaycan Yazıçıları Birliyində Cənubi Azərbaycan ədəbiyyatı üzrə xüsusi qurumun olmasını mən də eşimmişdim. Xalq şairi Balaş Azəroğlu 11 il katib vəzifəsində işləmişdir. “Güneyin səsi”, “Güney News” saytlarının da bərpa olunması işimizə çox kömək olardı.

Azər Turan öz çıxışında müzakirənin axarını ədəbi müstəviyə yönəltdi. O, Cənubi Azərbaycanda “modern poeziyanın gelişməsinin vüsetlə baş verməsindən” danışdı. Bu aləmdə Bərahərinin, Əhməd Şamlı, Fürug Fərruxzad poeziyasının tədqiqatla cəlb edilməməsini xatırladı.

Kiminsə ortaya atdı “Iran Azərbaycanı deyilməlidir” sözüne cavabında Azər Turan dedi: “Heç kəs diktə edə bilməz ki, Vətəninizi bütöv görməyin... vətənimizi bütöv sevmək üçün kimdənse izn almalı deyilik ki... biz bir ədəbiyyat adamı olaraq, düşüncə insanı kimi vətənimizi, ədəbiyyatımız bütöv görürükse, bu bizim qururumuz, haqqımızdır”.

“Cənubi Azərbaycan”, “Cənubi Azərbaycan Ədəbiyyatı” deyilişinin də müzakirəyə ehtiyacı yoxdur. 1976-ci ildə Xalq yazıçısı, akademik Mirzə İbrahimov Sovet dövründə “qranit qadağa” manəsini rədd edərək öz vətənimizi və dəyərlərini istədiyimiz kimi, necə varsa elə adlandırıb ic-timaiyyətə təqdim edibdir.

Filogiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli öz çıxışında Rza Bərahəni yaradıcılığı, Qu-lamhüseyin Saidi haqqında məlumat verdi: Məşrutə inqilabı, Xiyabani və Rişəvəri xalq əhəkəti, İslam inqilabı dövrləri xalqın özünüdər və özü-nüifadəsində ədəbiyyatın rolundan dənmişdi. O deydi ki, “İctimai telatümlərdən sonra milli oyanış ədəbiyyatı şeiri vətənə, xalqa qulluq etməyə yönəltmişdi. Yeni şeir yeni ideyalar axarı getirmiş, ədəbiyyatda yeni istiqamətlər yaratmışdı”.

Cənubi Azərbaycan ədəbiyyatına həsr olunmuş “Müzakirə saatı”nda Elnarə Akimovanın deydi ki, “mənəvi xəzinənin bitmək bilməyen dərininə vardıqca şaxələnən mövzunun bəzi aspektləri” gündəmə gətirildi, öz təsiri ilə oxucular tərəfində razılıqla qarşılandı.

Teymur ƏHMƏDOV,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
Institutunun Cənubi Azərbaycan şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor.